

Nº8-9

# Gövercin

1999

ISSN-0207-4710



## HƏZRƏTİ ƏLINİN KƏLAMLARINDAN

\* Ən böyük dövlət ağıldır. Ağlılı kimse heç kəsə möhtac deyil, hamidan dövlətlidir.

\* Qorxunun və nifrətin daha artıgi xudpəsənd olmaqdır. Şəxs nə qədər təkəbbürlü olursa, başqa adamlar ona o qədər nifrət edir.

\* Ne'məti tələf edən şeylərdən çəkinin. Ona görə ki, tələf olan ne'mətin qayıtması müşküldür.

\* Tamah olan başda ağıl olmaz.

\* Allaha üz çevirən adamın dövləti olar. Allahdan üz döndərən adam həlak olar.

\* Fağır olduğunuz vaxt sədəqə verin.

\* Hər bir kimsənin tərbiyə üsulu yumşaq olsa, onun övlad və törəmələri tərbiyəsiz olar.

*"Tamah olan başda ağıl olmaz" mövzusunda inşa yazüb bizə göndərin.*

Cahit ZƏRİFOĞLU  
Türkiyə

## Həzrəti Süleymanla kirpi

Mərhəmət olmasaydı həyat da olmazdı.  
Həzrəti Ömrə bir uşağı öpüb oxşayanda bir nəfər ona deyir:

- Ya Ömrə, Sizə təccüb edirəm. Mən heç bir zaman coqularını öpüb oxşamamışam.

Həzrəti Ömrə deyir:

- Övladlarına məhəbbət göstərməyən xalqa da göstərməz. Cocuqlarına mərhəməti olmayanın xalqa da mərhəməti olmaz.

Bir gün Həzrəti Süleyman bir çeşmədə əl-üzünü yuyur. Ətrafına baxıb görür ki, heç kəs yoxdur, bir kirpidən başqa.

Peyğəmbər kirpiyə deyir:

- Kirpi, get mənə bir yumşaq şey gətir, əlimi, üzümü qurulayım.

Kirpi öz yavrusunu gətirib Həzrəti Süleymana uzadıb deyir:

- Buyur, bununla qurula!

Peyğəmbər üstündə yüzlərlə tikan olan bala kirpiyə baxıb deyir:

- Heç bununla əl-üz qurulamaq olarmı?

- Ey Allahın Nəbisi, bundan daha sevgili və daha yumşaq bir şey yoxdur menim üçün...

Nə zəngin bir mərhəmət hissi ana kirpinin ürəyindəki...

Mərhəmət olmasaydı həyat da olmazdı...

Türk dünyasının  
böyük oğulları

## Alp Ər Tunga

Alp Ər Tunqa adlı bir kağan vardi.  
Ona yerüzü dar,  
göyü dardı.  
O yapmışdı  
göy üzünə günəşi,  
Səxavətdə yoxdu  
onun bir eşi.  
Göy türk, Uyqur,  
Karluk və Qarahanlı,  
Daha neçə türklər,  
adları şanlı,  
Onu özlərinə  
ata sayıldılar,  
Şöhrətini dörd  
tərəfə yayıldılar.

Böyük Firdovsinin "Şahnamə" əsərinin qəhrəmanlarından və - Əfrasiyab əslində Alp Ər Tunqadır. O, şöhrəti bütün dünyani tutan bir türk hökməti olmuşdur. Alp Ər Tunqa-nın ürəyi göylər qədər geniş, əli yağış yağıdlı olur. Ancaq əsl qəhrəmanlar ölmürlər. Onlar öz qəhrəmanlıqları ilə gələcək nəsilləri zəfərlərə səsləyirlər.

ran bulud qədər bərəkətlə idi. Onun dostla-

ra ümid verən dili düşməni görəndə qılınca dönürdü. Alp Ər Tunqanın qoşunu qəhrəmanlıqla vuruşurdu. O, düşməni məğlub etdi, İran şahını öldürdü. Taxta Keykavus çıxdı.

Alp Ər Tunqa Keyxosrovu təkbətək döyüşə çağırsa da, İran şahı buna razı olmur. Alp Ər Tunqa döyüsdə qəhrəmanlıqla həlak olur. Ancaq əsl qəhrəmanlar ölmürlər. Onlar öz qəhrəmanlıqları ilə gələcək nəsilləri zəfərlərə səsləyirlər.

Rəssam Ənvər QARAYEV

Yolumuzu gözləyir  
Məktəb nəhəng gəmi tək.

Məhəbbətlə izləyir  
Bizi doğma baxışlar.  
Əl edib yola salır  
Qohumlar, dost-tanışlar.

Vuruldu birinci zəng,  
Ta bizim nə qəmimiz.  
Biliklər ölkəsinə  
Yola düşür gəmimiz...

## BİRİNCİ ZƏNG

Həyəcandan gözümə  
Yuxu getməyib gecə.  
Birinci zəngdən ötrü  
Ürəyim əsir necə!

Qəlbimizdə arzular,  
Əlimizdə gül-çiçək.



# KASİB VƏ VARLI

LITVA XALQ NAĞILI

**K**asib çayın sahilindəki meşədə ağaç doğradı. Birdən onun baltası əlindən çıxıb suya düşdü. Kasib ağlamağa başladı. Elə bu zaman meşənin dərinliyindən bir qoca çıxıb ona sarı gəldi:

- Nə üçün ağlayırsan?  
- Ağlamayım bəs neyləyim? Baltam çaya düşdü, bəs mən balarımı nə ilə dolandıracağam?

Qoca çaya baş vurub bir qızıl balta çıxardı. Kasib dedi ki, bu onun baltası deyil. Qoca yenə suya baş vurub gümüş balta çıxardı. Kasib bu baltaya da yiye durmadı. Qoca polad baltanı çıxaranda kasib sevindi, bu mənim baltamdır, - dedi.

Kasibin hərəkəti qocanın xoşuna gəldi. Qızıl və gümüş baltanı da ona bağışladı.

Kasib baltaları götürüb sevinə-sevinə evə qayıtdı. Əhvalatı olduğu kimi danışdı. Onun varlı qonşusu bunu eşidən kimi meşəyə getdi. O, baltanı suya atıb ağlamağa başladı. Yenə həmin qoca meşədən çıxıb gəldi. Varlı dedi ki, baltası suya düşdüyü üçün ağlayır.

Qoca suya baş vurub polad balta çıxardı. Varlı dedi ki, bu mənim baltam deyil. Qocanın çıxardığı gümüş baltaya da varlı sahib durmadı.




Qoca qızıl baltanı çıxaranda varlı onun üstüne cumub baltanı almaq istədi.

Qoca hər üç baltanı götürüb suya baş vurdur.

Deyirlər ki, o vaxtdan varlı çayın kənarından çəkilmir, gözləyir ki, bəlkə, qoca ona brilyant balta gətirə.

Tərcümə edəni:  
*R. ƏLİYEV*



## DANIŞAN GÜLLƏR

Eşidəndə ki, Sumqayıtdakı 23 sayılı məktəbdə rüş var, mən də ora getdim. Vay, iclas salonunda qədər uşaq var idi... Özü də hərəsinin əlində bir dəstəsi. Özləri də güllərə bənzəyən uşaqlar in lənglərin ortasındakı ən qəşəng, ən ətirli, dil adanışmağı bacaran gülü xatırladırdılar.

Səhnəyə baxanda nə görsəm yaxşıdır, gördüm bizim baş redaktorümüz, şair Rafiq Yusifoğlu məbin tanınmış ədəbiyyat müəllimi Hökümə xanimla

naşı əyləşib. Əvvəlcə bir şey anlamadım. Ancaq Hökümə Əfəndiyevanın, 25 sayılı məktəbin direktoru Əvəz Lələdağın, qabaqcıl sinif müəllimi Nəzirə Əzizovanın çıxışlarını eşidəndə bildim ki, söhbət "Goyərçin" jurnalından, onun uşaqların tərbiyəsindəki müstəsna əhəmiyyətindən gedir.



Eh, heç bilirsiniz sonra nə oldu? Birdən zaldaklı güllər dalğalandı. Uşaqlar bir-bir səhnəyə çıxb şə'rələr, nəgmələr oxumağa başladılar, səhnəcik göstərdilər. Özləri də gülləri xatırladan gül balalar elə gözəl çıkış eləyirdilər ki, lap özümü sehrli nəyllər dünyasında hiss edirdim. Elvinin, Rəşadın, Nərminin, Aydanın, Türkanın və başqalarının çıxışları alqışlarla qarşılandı.

Sonra söz Rafiq müəllimə verildi. O, Sumqayıt şəhər təhsil şöbəsinin müdürü Vidadi Bağırova, 23 sayılı məktəbin direktoru Fikrət Qasımovaya, Qubadlı qəsəbə orta məktəbinin direktoru Nüşirəvan Əsədova, 25 sayılı məktəbin direktoru Əvəz Lələdağə, 37 sayılı məktəbin direktoru Elşad Eyvazova "Goyərçin" jurnalına göstərdikləri qayğıya görə öz dərin minnətdarlığını bildirdi. Sonra redaktorümüz jurnalımızın keçdiyi şərəfli



ömür yolundan söhbət açdı. "Goyərçin" in sabiq redaktörleri Yusif Əzimzadə, Hüseyin Abbaszadə, Tofiq Mahmud, Xalidə Hasilova, vaxtilə bu jurnalda işləmiş Hikmət Ziya, Xəlil Rza, Vaqif İbrahim, Həbibə, Bayram Həsənov, Rəşid Əmirov dərin minnətdarlıq duyuları ilə xatırlandı.

Rafiq Yusifoğlu uşaqların və müəllimlərin çoxsaylı suallarına cavab verdi, "Goyərçin" in gələcək planlarından danışdı.

CİRTDAN

